

Dünyada Koreya

Mündəricat

1. Müqəddimə
2. Tarix
3. İqtisadi İnkişaf
4. Demokratiyanın Qəbulu
5. Cənubi Koreya Dünya Səhnəsində

1. Müqəddimə

Koreya Respublikası(Cənubi Koreya) Koreya yarımadasının yarısını təşkil edir. Qərb tərəfdən Çin sahillərinə uzanan Sarı dənizlə, şərq tərəfdən Yaponiyaya uzanan Şərq dənizi ilə əhatə olunmuşdur. Yarımadanın şimal hissəsində Koreya Xalq Demokratik Respublikası(Şimali Koreya) yerləşir.

Ümumi

- Ölkənin Rəsmi Adı: Koreya Respublikası
- Coğrafi Mövqeyi: 38°ve 33°coğrafi enlik və 126°coğrafi uzunluq.
- ərazisi: 100,266km²(2013)
- Paytaxtı: Seul (9,926,000) (2013)
- Əhalisi: 50,220,000(2013)
- Əhali sıxlığı: 501 nəfər/km²(2013)
- Dili: Koreya Dili (Yazı sistemi: Hangeul)
- Din: Buddizim (22.8%), Protestant (18.3%), Katolik (10.9%), Digər (1.1%), Dinsiz (46.9%)
- İdarə etmə forması: Prezident Respublikası
- Orta temperatur: -2.5°C (Yanvar) 25.4°C (Avqust)
- Milli bayraq: Teqikki (*Taegeukgi*)
- Milli Gülü: Muqunqha (*Mugunghwa* - Suriya Hibiskus)

Economie

- Nominal GDP: 1,417 milyard US \$ (2014)
- Adambaşına düşən ÜDM (nominal): 28,101 US \$ (2014)
- Ümum Milli Gəlir (PPP): 1,779 milyard US \$ (2014)
- Adambaşına düşən ÜDM (PPP): 35,277 US \$ (2014)
- Nominal ÜMG: 1,366 Milyard US \$ (2014)
- Adambaşına düşən ÜMG (nominal): 27,090 US \$ (2014)
- GNI (PPP): 1,746 milyard US \$ (2014)
- Adambaşına düşən (PPP): 33,620 US \$ (2014)
- İxrac: 573 milyard US \$ (2014)
- İdxal: 526 milyard US \$ (2014)
- Gəlirlərin təmərgüzkəşmə əmsalı (Gini index) 31.1 (2011)
- İnsan inkişafı əmsalı (HDI): 0.891 (15th)(2013)
- Əsas Sənaye Sahələri: Yarımkeçirici, Avtomobil, Gəmiqayırma, Elektronika, Mobil-Telekommunikasiya, Metallurgiya Sənayesi
- Pul vahidi: Von (KRW, Koreya Respublikası Vonu) (1 US \$ = 1,060 von) (2014)

2. Tarix

QƏDİM KOREYA

Hələ Erkən Daş Dövründən etibarən Koreya Yarımadasında məskunlaşma formalaşmağa başlamışdır. Tunc dövründə ilk rəsmi dövlət Qocoson(Qədim Coson)-un əsası qoyulur. Koreyalılar hesab edirlər ki, Qocosonun əsası 'Ulu Danqun'tərəfindən qoyulub. Əfsanəyə görə Danqun insanlarla yaşamaq üçün səmadan gələn kral Hvanunq(Hwanung)la ayının oğludur. Qocoson Krallığı Koreya yarımadasının şimal hissəsiylə bu günkü Mancuriyaya qədər olan ərazini idarə etmiş və öz hökmranlığını e.ə 108-ci il Xan Sülaləsi tərəfindən sonu qoyulana kimi davam etdirmişdir.

KOREYANIN ÜÇ KRALLIĞI

Üç Krallıq e.ə I əsrdən eramızın VII əsrinə kimi Koreya yarımadasının hökmranlığı uğrunda bir-birilə mübarizə aparmışdılar. Bunlardan Qoquryo yarımadasının şimalında, Bekce şimal-qərbində, Şilla isə şimal-şərqində yerləşmişdir. Üç Krallıq 676-cı ildə Şilla tərəfindən vahid krallıq olaraq birləşdirilmişdir. 935-ci il Koryo Krallığına tabe olana qədər Şillanın başçılığı altındakı Üç Krallığın birləşməsiylə X əsrin əvvəllərinə kimi yarımada uzun müddətli sülh bərqərar olmuşdur. Beləki, Üç Krallığın birləşməsi ilə elm və incəsənət inkişaf etmiş xüsusilə ədəbiyyat, buddizm, arxitektura, astronomiya və kənd təsərrüfatı sahələrində ciddi dəyişikliklər baş vermişdir.

Koreyada Din

Buddizm Koreyada 372-ci ildə Çinin vasitəsilə tanıtılmağa başlamış və qısa müddət ərzində Koreyalıların düşüncə tərzinə, mədəniyyətinə və mənəvi həyatına sirayət etmişdir. Buddizm Üç Krallıq dövründən Koryo Krallığına kimi rəsmi din kimi istifadə olunmuşdur. Coson xanədanlığının hakimiyyəti illərində (1392-1910) isə Konfutsiçilik ölkənin idarəçilik ideologiyasına çevrilmişdir.

Katoliklik XVIII əsrin axırları Protestantizm isə XIX əsrin axırlarından etibarən Yarımada tanıtılmağa başlamışdır. Hakim dairələr əvvəlcə xristianlığa mane olmağa çalışsalar da XIX əsrin sonu və XX əsrin əvvəllərində bu dinə inananların sayı artmaqda davam etmişdir. Bu gün Koreyalıların 30%-i özlərini Xristian dininə mənsub edirlər. Lakin Müasir Koreyada Buddizm hələ ki öz üstünlüyünü saxlamaqdadır. Digər tərəfdən Konfutsiçilik dəyərləri də sosial normalarda, xüsusilə Koreyalıların iş etikasında böyük təsirə malikdir. Bundan başqa Koreyada İslam dini daxil olmaqla digər dinlərə də azad inam mövcuddur.

KORYO VƏ COSON

< Koryo >

Koryo Krallığı Şillanı özünə tabe edərək 935-ci ildən etibarən hökmranlıq etməyə başladı. Koryo hökmranlığı dövründə Buddizm rəsmi dinə çevrilməklə yanaşı bu dövrdə müxtəlif Buddizm əsərləri və incəsənəti yaranmağa başlamışdır. Krallıq həmçinin açıq xarici siyasəti dəstəkləmişdir. Məhz buna görə Koryo Krallığının xaricilər arasında Koreya olaraq tanınması bu dövrə təsadüf edir.

Koryo öz hökmranlığını XIV əsr Coson xanədanlığının yüksəlişinə kimi təxminən 470 il davam etdirmişdir.

Koryo Tripitaqası

Koryo Tripitakası Buddizmin müqəddəs yazılarının dünyadakı ən geniş külliyyatıdır. 81,258 taxta lövhədən ibarət olan bu külliyyatın XIII əsrdə Koryo Krallığı dövründə toplanması Buddizmin Monqol işğallarından qorunması məqsədini daşıyırdı. Hər lövhənin iki tərəfində təxmini 320 Çin heroqlifi, ümumi olaraq 52 milyon heroqlif yüksək dəqiqliklə oyulmuşdur. Bütün külliyyatda heç bir cüzi səhvə belə rast gəlinmir.

< Cikli (Jikji) >

Cikli Koreya Buddizm sənədlərinə verilən müxtəsər addır. Bu sənəd Koryo xanədanlığının son dövründə 1377-ci ildə Heunqdok Məbədində yazılan Böyük Buddist Rahiblərinin Zen Təlimləri Antologiyasını təşkil edir. Cikli dünyada dəmir çap aləti ilə çap olunan ən qədim kitab hesab olunur. Bu kitab İohann Qutenberqin 1450-ci ildə çap etdiyi Qutenberq Bibliyasından da 78 il əvvəl çap olunmuşdur. Jikji hal hazırda Fransa Milli Kitabxanasının Şərq Əlyazmaları şöbəsində qorunmaqdadır. Kitab 2001-ci ildə UNESCO tərəfindən MOW(The Memory of The World) proqramına daxil edilmişdir.

< Coson >

Coson sülaləsinin əsası 1392-ci ildə ölkənin paytaxtı olaraq Hanyangın(Bu günkü Seul) əsasını qoyan General Yi Songgye tərəfindən qoyulmuşdur.

Krallıq 1910-cu il Yaponiyanın istilasına kimi 518 il davam etmişdir. Krallıq Konfutsiçiliyi rəsmi idarəçilik prinsipi olaraq əsas saymışdır. Beləki, bu prinsipin nəticəsi olaraq cəmiyyətdəki ictimai davranış şəkillərində bir-birindən kəskin şəkildə fərqlənən təbəqələr meydana gəlmişdir. Məmurlar Konfutsiçi dövlət imtahanlarındakı nəticələr əsasında idarəçiliyə seçilmişdir. Hakimiyyətinin orta dövründə Krallıq iki dəfə Yaponiya və Mancurya hücumuna məruz qalmışdır. Hakimiyyətin ikinci yarısından etibarən kənd təsərrüfatında, texnikada və ticarət əlaqələrində inkişaf başlanmış və

XVIII əsrdə siyasi stabilliyə nail olunmuşdur.

Krallığın son dövrlərindən etibarən Koreya bir neçə xarici müdaxilələrə məruz qalır ki, bu müdaxilələrin bir çoxu XX əsrin beynəlxalq gücləri arasındakı toqquşmalarının nəticəsi idi.

Hanqıl (Hangeul): Koreya Əlifbası

Kral Böyük Seconq (1418-1450) Koreya tarixinin ən əzəmətli kralı olaraq tanınır. O, öz hakimiyyəti illərində elmi tədqiqat orqanı olan Ciphyoncon-u inkişaf etdirir. Bu orqan 1443-cü ildə Koreya əlifbası olan Hanqıl(Hangeul)-in əsasını qoymuşdur. Bunun sayəsində Koreyalılar Çin Heroqliflərindən fərqli olan fonetik üslubdakı Hanqıldan daha çox istifadə etməyə başlamışdılar. Lakin buna baxmayaraq elmi sahələrdə Çin Heroqlifləri öz üstünlüyünü saxlamaqda davam etmişdir. Əksər ədəbiyyatların bu heroqliflərlə yazılması bir çox koreyalının Hanqılla yanaşı heroqlifləri də oxuya bilməsinə səbəb olmuşdur. Hanqıl əlifbasındakı samit və saitlərdən ibarət hərflərin hər hansı bir səsə qeyd edə biləcək yüksək məntiqliyi və sadəliyi bu əlifbanın öyrənilməsini asanlaşdırır. Belə ki, bir neçə saat sərf etməklə əlifbanı asanlıqla öyrənmək mümkündür. Məhz bu səbəbdən Hanqıl dünyanın ən elmi yazı sistemi olaraq qalır.

Qədim kəndlər: Hahoi və Yanqdong

Hahoi və Yanqdong, soyların nəsilədən nəsilə ötürülərək 500il davam etdirildiyi Koreyanın ən qədim kəndləridir. Təbii gözəlliyə və hüsunkar mənzərəyə malik olan bu kəndlərdə yaşayan sakinlər keçmiş Konfutsiçi ədiblərinin həyat tərzlərini və ənənələrini irs alaraq indiyə kimi qoruyub saxlamışdılar. Bu kəndlər indi də milli tarixə və ölçülməz dəyərə malik olan keçmiş adət-ənənələrə maraq oyadırlar. Bu iki qədim kənd 2010-cu ildə UNESCO'-nun Dünya İrsinə daxil edilmişdir.

BÖLÜNƏN YARIMADA

< 1 Mart hərəkəti. >

Yeni əsrin şafəqləri, Koreya Yarımadası üçün heç yaxşı nəticələr vermədi. Yaponiya imperiyalizminin ilkin dövrlərində, 1910-cu ildə Yaponiya Koreyanı özünə birləşdirir və bundan sonra Koreya xalqı öz suverenliyini bərpası uğrunda qızgın mübarizəyə başlayır. 1mart 1919-cu ildə Koreyanın 33 görkəmli lideri tərəfindən imzalanmış İstiqlaliyyət Bəyannaməsi elan olundu. Yaponiya işğalına qarşı olan bu milli ayaqlanma ölkə daxilində və ölkə xaricində siyasi və silahlı qarşıdurmanın böyüməsinə səbəb oldu. Nəticədə Çinin Şanxay şəhərində Koreya Müvəqqəti Hökumətinin əsası qoyuldu.

< Azadlıq və Müharibə >

Koreya Yarımadası 1945-ci il II Dünya Müharibəsindəki Yaponiyanın məğlubiyyəti nəticəsində öz azadlığını bərpa edə bildi. Yarımadanın 38-ci coğrafi enliklə iki hissəyə bölünməsi hələ Sovet qoşunlarıyla Amerika qoşunlarının yarımada qalan Yaponiya ordusunun tərkilə silah etdiyi vaxt meydana gəlmişdi. Yəni Koreya artıq iki super qüvvənin arasında geosiyasi qurban mövqeyinə düşmüşdü.

15 Avqust 1948-ci ildə yarımadanın cənubunda demokratik prinsiplərə və azad bazar iqtisadiyyatına əsaslanan Koreya Respublikası yaradılmış və BM-in nəzarəti altında Koreyanın Milli Məclisinə seçkilər keçirilmişdir. Seçkilərdən sonra Amerikada təhsil görmüş Dr. Sıngman Li Milli Məclis tərəfindən ölkənin ilk prezidenti seçildi. Eyni vaxtda Sovetlər İttifaqının dəstəyi və Kim İl Songun başçılığı ilə yarımadanın şimalında KXDR-in əsası qoyuldu.

Məxfi sənədlərə əsasən Şimali Koreya Sovetlər İttifaqının dəstəyi ilə 25 iyun 1950-ci ildə Cənubi Koreyanın ərazisinə istilacı şəkildə hücum etmişdir. Bu hücum Koreya Müharibəsinin başlanmasından və gələcəkdəki beynəlxalq qarşıdurmadan xəbər verirdi. Müharibənin başladığı üç gün ərzində Seul, avqust ayına qədər isə cənubdakı liman şəhəri Busan istisna olmaqla bütün yarımada Şimali Koreya Ordusu tərəfindən işğal olundu.

BMT-nin Təhlükəsizlik Şurası dərhal Koreyaya 21 ölkədən qoşun və tibbi heyyyətinin köməyə getməsi barədə qətnamə qəbul etdi. General Doqlas McArturun başçılığı ilə 1950-ci il 15 sentyabrda İnçon çıxışı həyata keçirildi və Şimali Koreya qüvvələri Çin sərhəddinə qədər geri otuzduruldu. Lakin Çinin müharibəyə müdaxilə etməsi nəticəsində BM ordusu yenidən cənub tərəfə geri çəkilmək məcburiyyətində qaldı. 1951-ci ild 4 yanvarda Seul yenidən Şimali Koreya ordusunun əlinə keçdi.

Bundan sonra əksəriyyəti Amerika əsgərlərindən təşkil olunan Cənubi Koreya və BM ordusunun həmləsiylə Şimali Koreya və Çin ordusu 38-ci coğrafi enliyə kimi geri çəkildi. Müharibə nəticəsində insan tələfatı və sosial xaos kimi ciddi nəticələrlə bərabər yarımadaadakı həyat demək olar ki məhv olmuş, Yaponiya müstəmləkəçiliyi dövründə qurulan bütün infrastruktura tam şəkildə sıradan çıxmışdı.

Qardaş savaşı 1953-cü ilin iyul ayında Atəşkəslə dayandırıldı.

Atəşkəs indiyə kimi davam edir. Müharibədən öncə Amerika və Sovet İttifaqı 38-ci coğrafi enliyi sərhəd olaraq təyin etsələr də, müharibədən sonra Hərbi Demarkasiya Xətti yeni sərhəd olaraq təyin olundu. Bu xətt isə öz növbəsində 4 km genişliyində DMZ(demilitarized zone)-lə əhatə olunmuşdur. DMZ iki Koreya arasındakı hərbi təmas xəttini əhatə edən bufer bölgəsi xüsusiyyətinə malikdir. Hal hazırda Koreya Respublikasının əhalisi 50 milyon KXDR-in əhalisi isə 25 milyon nəfərdir.

3. İqtisadi İnkişaf

1961-ci ildən 1979-cu ilə kimi hakimiyyətdə olan Prezident Pak Conghinin rəhbərliyi ilə iqtisadi inkişafa yönələn Koreya, dövlət nəzarəti altında ixrac təmayüllü iqtisadi siyasətə keçdi. Prezident Pak “Han çayının möcüzəsi” adını verdiyi bu siyasətlə sanki böyük iqtisadi dönüşümün müjdəsini verirdi. İqtisadi inkişafa yönələn ‘5 illik plan’ında prezident əsasən məşğulluğu və Koreyanın iqtisadi rəqabətini artıracaq böyük korporativ firmaların genişləndirilməsinə üstünlük verirdi.

Hələ 1960-cı illərin əvvəllərindən etibarən İdxal təmayüllü sənaye(İSI)dən ixraca yönələn siyasəti nəticəsində Cənubi Koreyada artıq ilkin iqtisadi inkişaf göstəriciləri özünü biruzə verməyə başlamışdı. İxracat yönümlü siyasətlə hökumət tekstil və geyim sənayesi kimi Koreyanın üstünlüyə malik olduğu yüngül sənayeyə dəstək verirdi. 1960-cı illərin sonu və 1970-ci illərdə dövlət yenidən sənayenin yönünü yüngül sənayedən ağır və kimya sənayesinə doğru dəyişdirdi. Dəmir polad, əlvan metal, gəmiqayırma, elektron və kimya istehsalı əsas sənaye sahələri kimi yer tutaraq iqtisadi inkişafa böyük təsir göstərdi.

1981-ci ildə İqtisadi siyasətdə Tədqiqat və İnkişaf(R&D) strategiyasının ön plana çəkilməsilə 1980-ci illərin axırından etibarən texniki və elektron avadanlıqların istehsalı artmağa başladı. Samsung, Hyundai və LG kimi müxtəlif şirkətlərin global səviyyədə inkişaf etməsi 1990-cı illərin əvvəllərinə kimi davam edən ixrac təmayüllü iqtisadi siyasətin nəticəsi idi. Dövlət digər sənaye və sosial infrastrukturaya diqqət ayırarkən dövlətin dəstəyi ilə böyük şirkətlər ağır və kimya sənayesinə sərmayə qoyurdular.

1970-ci illərdə kənd təsərrüfatı və aqrar sektorun yeniləşdirilməsi üçün Semal(mənası: yeni kənd) hərəkatı yayılmağa başladı. Bu hərəkat əsasən aqrar kəndlərin inkişafına, əkinçi və fermerlərin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Semal Hərəkatının prinsipləri, digər inkişaf etməkdə olan ölkələr tərəfindən də mənimsənilərək tətbiq olunmaqdadır. Müasir dövrdə Cənubi Koreya bu sahədəki təcrübələrini o ölkələrlə bölüşür.

Cənubi Koreyanın dövlət nəzarətli ixrac təmayüllü iqtisadi inkişaf strategiyası böyük müvəffəqiyyət qazandı. Beləki II Dünya Müharibəsindən sonra beynəlxalq yardımdan asılı olan ölkə, indi digər ölkələrə beynəlxalq yardım göstərir. Cənubi Koreya 2014-cü ilə görə dünyanın 5-ci ixrac ölkəsi və 7-ci idxal ölkəsidir.

WELKE ELEMENTEN HEBBEN INVLOED GEHAD OP ZUID-KOREA'S ECONOMISCHE GROEI?

Cənubi Koreya özünün güclü liderləri, təcrübəli bürokratiyası, fəal və ixtisaslı işçi qüvvəsi sayəsində iqtisadi inkişafa nail olmuşdur. İxracatı genişləndirmək və

yeni sənaye sahələrinin yaradılması istiqamətindəki hökumətin subsidiyalarına yerli sahibkarlar da əzm və məsuliyyətlə müsbət reaksiya göstərmişdirlər.

Konfutsi dəyərləri koreyalıların təhsil həyatında, şəxsi, ictimai və ailə münasibətlərində, xüsusilə böyüklərə qarşı münasibətlərində çox mühüm yer tutur. Cənubi Koreyanın sənayeləşməsilə birgə demək olar ki, bütün Koreyalı işçilər yeni biliklər və yeni qabiliyyətlərə asanlıqla sahib olmuşdular.

Eyni zamanda ölkədəki açıq iqtisadi siyasət yüksək səviyyəli institutların və texnologiyaların xarici ölkələrdən buraya gəlməsini asanlaşdırmışdır. Xarici səhmdarlar və Cənubi Koreyanın yüksək yerli yatırımları birtərəfdən ağır sənaye sahələrini inkişaf etdirir, digər tərəfdən Koreyadan xaricə gedən işçi qüvvəsi ümumi iqtisadi inkişafa töhfə verirdi. 1960-cı illərin ortalarından 1970-ci illərin axırlarına kimi Cənubi Koreyadan Qərbi Almaniyaya işləməyə gedən kömür mədənçiləri və tibb bacıları buna misal ola bilər.

4. Demokratiyanın Qəbulu

Cənubi Koreya xalqı həmişə öz azadlığı və demokratik qanunlar uğrunda mübarizə aparmışdır. 1960-cı ildən sonra ölkə, Prezident Pak Chong-hi və iki general tərəfindən idarə olunmuşdur. 1993-cü ildən etibarən ölkəyə, azad seçkilər əsasında seçilən sivil liderlər başçılıq etməyə başlamışdır.

Cənubi Koreyanın qəzet, televiziya kanalları və digər kütləvi informasiya vasitələri heç bir təzyiq olmadan öz müxtəlif fikirlərini azad şəkildə ifadə edə bilirlər. İnternet və sosial şəbəkələrdən hər yerdə istifadə olunur. Təcili mesajlaşma və digər rabitələr artıq cənubi koreyalıların, xüsusilə cavan nəslin barmağı ucundadır.

Cənubi Koreyanın güclü iqtisadiyyatı demokratik təzyiqlər dövründə həyata keçmişdir. Bu cür iqtisadi inkişaf tədricən demokratik keçidə rəvac verdi. Buna baxmayaraq iqtisadi inkişaf, sosial və iqtisadi bərabərsizlik kimi, həlli daha çox demokratikləşməyə bağlı olan üsürləri də özüylə birgə gətirdi.

5. Cənubi Koreya Dünya Səhnəsində

Koreya əsrlər boyu 'Tərkidünya Krallıq' olaraq tanınmışdır. Buna baxmayaraq ticarət və immiqrasiya həmişə yarımada müəyyən qədər mövcud olmuşdur. Tarixi mədəni tapıntılar və keçmiş yazılar Koreya Yarımadasında çoxlu mədəniyyət mübadilələrinin mövcud olduğunu göstərir. Məsələn, cənub şərqə asiyalıların və Çindən keçən Ərəb tacirlərinin buraya gəldiyi barədə tapıntılar mövcuddur. Həqiqətən yarımada şimal şərqində yerləşən Şillanın paytaxtı Qyongcu Asiyadan Avropaya uzanan İpək Yolunun şərq terminalını təşkil edirdi.

Müasir dövrdə Koreya beynəlxalq ictimaiyyətin bir hissəsi olaraq öz yerini tutmuş, bu da öz növbəsində dünyanın koreyalılardan, Koreyanın mədəniyyətindən və sənaye məhsullarından istifadə etməsinə imkan vermişdir. Bu gün koreyalı universitet tələbəsi smartfon vasitəsilə xarici ölkələrdəki icmalarla əlaqə saxlaya bilir, İngilis dilini və ya digər xarici dili öyrənməklə dünyanı gəzməyi və görməyi arzulayır.

Bir çox cəhətdən, müasir elektron rabitə vasitələri artıq İpək Yoluna ekvivalent ola bilər. Əgər internetdən söz açsaq, Cənubi Koreya bu sahədə dünyanın ən öncül millətlərindən biridir. Onun informasiya magistralı geniş və əhatəlidir. Koreyalılar bu cür kommunikasiya vasitələri ilə nəsillər boyu ötürülən Koreya mədəniyyətinə yeni zənginliklər qazandıraraq öz fikirlərini, təcrübələrini və biliklərini başqa insanlarla bölüşürlər.

Mədəni mübadilə tarix boyu beynəlxalq əlaqələrin inkişafında açar rolunu oynamışdır. Getdikcə qarşılıqlı əlaqələrin intensivləşdiyi müasir dünyada da, bu cür mübadilələr davam etməkdədir. Cənubi Koreyanın Hallyu(Koreya Dalğası) olaraq ad qazandırdığı pop musiqiləri(K-pop), filmləri və televiziya serialları xüsusi olaraq geniş beynəlxalq tamaşaçı kütləsinə malikdir. Və həmçinin Cənubi Koreya da öz növbəsində dünyanın müxtəlif mədəni elementlərini özündə birləşdirməkdə səy göstərir.

KOREYALILARIN GÜNDƏLİK HƏYATI

Koreyalıların ümumi geyim üslubu müasir tərzdədir. Ənənəvi Koreya geyimi olan hanbok isə yalnız əlamətdar vaxtlarda məsələn, nigah məclislərində və milli bayramlarda geyinilir. Qadınlar üçün olan hanbok gödəkcədən və uzun ətəkdən, kişilər üçün olan hanbok isə pencəkdən və ətəyi topuqdan ayağa bağlanan enli şalvardan ibarətdir. Tipik Koreya yeməkləri düyüdən, şorbadan və kimçi(tutma kələm)dən ibarət olub çubuqlar vasitəsilə yeyilir. Koreyalıların müasir dövrdə də istifadə etdikləri və ondul adlandırdıqları döşəmədən verilən ənənəvi istilik sistemləri var. Urbanizasiyanın səviyyəsi çox yüksək olduğu üçün əsas yaşayış mənzilləri çox mərtəbəli bina komplekslərindən ibarətdir. Koreyanın ənənəvi döyüş növü olan taekvando indi beynəlxalq səviyyədə tanınan idman növlərindən biridir.



The Academy of Korean Studies
Center for International Affairs, Division of Understanding Korea Project

108^o Research Complex(Munhyeongwan), The Academy of Korean Studies, 323
Haogae-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, 13455, Republic of Korea

- Tel. (82) 31-709-6571

- Fax. (82) 31-709-6572

<http://www.ikorea.ac.kr/>